



**ŞİRİNGÜL MUSAYEVA**

# ÜMİDLƏR YAYILSIN SABAHLARINA...

(hekayə)

*Qayabaşı, adın, sanki bir inci,  
Yaylalar içində yerin birinci.*

...Dağlar... dağlar çox gözəldi, yamyaşıldı, biri o birini əvəzləyirdi, dik zirvələr sıraya düzülmüşdü, yamacları çiçəklərlə bəzənmişdi: haça zirvələrin başı üzərində masmavi səma görünürdü və mavi səma çox yaxında görünürdü. Hikmət elə gəlirdi; haça zirveni aşmaq və mavi səmaya ağ, pəmbə buludlara əllə toxunmaq olar. Hikmət çox istəyirdi mavi səmaya, ağ, pəmbə buludlara əllə toxunsun. Hikmət eləcə irəliyə şığıyırıdı; sanki bir qartala dönmüşdü, özünü çox yüngül, qayğısız hiss edirdi, dik zirvələr, yamyaşıl, çiçəklərə bürünmüş dağ yamacları - hamısı ona gəl-gəl deyirdi, heç bir çətinlik çəkmədən dağların sinəsində gəzişirdi, birindən o birinə adlayırdı, dağlar özü onu bir-birinə ötürürdü.

Dağlar necə gözəldi... çəmənlər necə gözəldi... otlar, al-əlvan çiçəklər necə gözəldi... səma necə gözəldi... Günəş necə gözəldi... Günəş... Gözünü dünyaya açandan bəri gördüyü günəş. Günəş, babası, nənəsi, atanası, bax bu dağlar, bu çəmənlər, bu Şebingülü baxçaları onun həyatıdır. Bunlar eləcə var idi; Hikmət gözünü açandan onları gör-

müşdü, babasını dinləmiş, nənəsini sevmişdi, bu dağları, bu masmavi göy üzünü seyr etmişdi. Dünya elə bu yamyaşıl dağlardan, dağların zirvəsinə toxunan masmavi səmadan, təzətər Şebingülü baxçalarından və şəfəqlər içərisində gülümşəyən al Günəşdən ibarətdi. Amma... Hikmət eşitmışdı: nənəsinin söhbətlərindən, babasının söylədiklərindən eşitmışdı; haradasa böyük bir dünya var: o dünya çox böyükür, sonsuzluqdan başlayıb, sonsuzluğa gedir, başdan-başa dağlardan, çəmənlərdən, dənizlərdən, quş uçurmayan məşələrdən, cəngəlliliklərdən ibarətdir. Bu məşələrin, ormanların, çəmənlərin, dağların, çeşmələrin sayı-hesabı yoxdur, amma nədənsə Şebinkarahisar, Yeşil Giresun, Kelkit vadisi, Kayabaşı, Köprübaşı, Eğribel Təpəsi, Çobanlar Çəsməsi, Sarıcıçək yaylası birdir - babası belə deyir. İnsanların sayı-hesabı yoxdur; milyon illər bundan əvvəl yaranıblar, milyon illər bundan sonra yaranacaqlar, amma Hikmətin babası birdir, nənəsi birdir, Koroğlu birdir, elə Hikmət özü də birdir. Çox qəribədir və çox müəmmalıdır...

Hikmət Okuyar xəyaldan ayrıldı, yanağında gilələnmiş göz yaşlarını əli ilə sildi. Hə

belə... belə işlər... xocam... Nədənsə bu gün xəyallar ona heç rahatlıq vermir. Babası Bektaş Ağası Qara Memed kişi əlindəki kərki ilə Şebingül kollarının dibini təmizləyir və onun üzünə baxmadan danışır. Nədənsə bir qədər pərtdir.

-Cavanlar quş olur, uçub uzaqlara gedirlər, ayağı yer tutan gedir. Bəs bu torpaqlar nə olsun? Dünyanın heç bir yerində belə gözəl yaylalar, torpaqlar yoxdur. Gedənlər geri dönsələr, bu torpaqlar üçün nə isə etsələr belə olmaz, bu torpaqlar da inkişaf edər, canlanar. Gedən geri dönmür ki...

-Baba, mən dönəcəyəm...

-Böyük adam... Aşıq Veysəl də öz torpağından quş olub uçmuşdumu? Daha bizlərə ehtiyac yoxdur.

-İstəmirsən böyük adam olum?

*Sevdigim Çamoluk şöhrete erse  
Servetleri bir kuşuna değişmem.  
Bütün gözellikler siraya girse  
Bizimkinin bir kaşına değişmem.*

\*\*\*

*Gül rengin içimi yakar, kovurar  
Sevdanı könlümde bil Şebingülüm.  
Dert alma, derman al çözümlerde dur  
Bülbüle yar kimi gül, Şebingülüm.*

\*\*\*

-Olmaz ki getməyəsən, elə burada yaşa-yaq?

-Burada nə işləyəcəm?

-Çoban.

-Mən çoban ola bilmərəm, Birgül.

-Al! - Birgül qonçə Şebingülü üzüb ona uzadır. - Məni xatırlayarsan.

Görəsən, dünyada ona gül uzadan mavi gözlü, teli burma-burma, al yanaqlı, bal do-daqlı qızdan gözəl məxluq varmı? Gözləri məsmavidir... məsmavi. Sonralar heç bu rən-

gdə, bu təmizlikdə bir göz görmədi. Bəlkə getməsin... Amma getdi... Yollar onu çəkib apardı.

*Karda, kişi kar yolları kesende,  
Eğribeldə dağ rüzgarı esende,  
Kırat gelir, murat olur desen de...  
Yoldaş heç durmasın yoldan yol alsın.*

\*\*\*

...Birgül qarşısında durmuşdu, mavi gözləri dolmuş səma kimiyydi... Egribel səmasına oxşayırdı. Soyuq payız yağışı yağırı üzərinə üşüyürdü.

-Məni də apar özünlə.

-Aparacağam, Birgül, sən hələ böyü, mən də işlərimi yekunlaşdırırm.

Amma... gələ bilmədi... gəlib apara bilmədi...

...-Gələ bilmədim, Birgül... - Hikmət Okuyar ağrıyan sinəsini ovuşturdu; acı qəhər boğazına dirənmişdi; nədəndir qədrini bilmədiyi günün, üstündən yel kimi ötdüyü anın həsrətini çox çəkir.

Hə... belə... belə işlər... İnsan oğlu belədir, xocam. Cavanlıqda geriyə dönməyi heç sevməz... Amma... İnsan oğlu sevdiyini də heç unutmaz. Unutmaqmı... bəlkə də heç ayrılmaz; necə ki bu torpaqlardan ayrıla bilmədi, necə ki uşaqlığından ayrıla bilmədi, necə ki babalı, nənəli, atalı-analı günlərindən heç ayrılmadı, eləcə də Birgüldən heç ayrılmadı.

Böyük şəhərlərdə oxudu. İnsanların gurluğu, maşınların gurluğu, hay-küyü, gənclik coşqusu onu alıb apardı. Getdi... Karadeniz, Şebinkarahisar, Giresun yörəsi, Kelkit vadisi, Dikmetaş, Altınova, Altıncıevre, Hacıömer çiftliği, Karşıyaka, Avutmuş, Köprübaşı, İkioğul, Değirmenönü, Qırkgöz, Birogul, Altıntepə ovası, Erentəpə, Kınık, Karacaören, Kılıçkaya Barajgölü, güllü-bülbülli Şebingülü bağçaları - hey xəyalındaydı. Arada bir gördüyü vətən oğullarından sordu:

*Özledim hemşehrim hele bir anlat  
Tepelerden, derelerden nə xeber?  
Bir az da meyveden, sebzeden söz et  
Buzluklardan, seralardan ne xeber?*

*Ayrik otlarını yola bildinmi?  
İlacı, gübreyi bula bildinmi?  
Tohumluk buğdayı ala bildinmi?  
Sökülmemiş meralardan ne haber?*

Gözlədi, o torpaqlara dönəcəyi günü hey gözlədi. İçindəki həsrət, vətən sevgisi, xəyalındakı bülbülli sebingülü baxçaları dilində, dodağında şeirlərə döndü - möhtəşəm şeirlərə, oxuyanın, dirləyənin qəlbində bənzərsiz, tayı, bərabəri olmayan izlər buraxan, duyular oyadan, vətən sevgisini gücləndirən şeirlərə...

*Kayabaşı, gəlib üstə çıkarsam  
Burcuna varmadan dönmiyeceğim.  
Yeşili seyr edip, maviyi görsem  
Nadimak dermeden inmiyeceğim*

Hələ o torpaqlara dönmədən o torpaqların, o dağların, gur çeşmələrin, sərin yaylaların, o torpaqlarda yaşayan sadədən sadə insanların: dağda tütək çalan çobanın, tarlalarда, bağlarda kətmən vuran əməkçinin, Şebingülü baxçalarında çiçək dərən - gül qoxulu qızların dilində Bizim Hikmətə döndü; Çoban dağa yolu düşən hansıa yad ölkə adamına dilboğaza qoymayaraq Bizim Hikmətən bəhs etdi, nənələr mürgülü nəvələrin gələcəyə dikilən xəyal, arzu dolu dünyalarına şirindən şirin bir Bizim Hikmət dastanı ilə nəqş vurdu. Kelkit vadisi, Şebinkarahisar insanı onu Dağların ve Çobanların Şairi kimi sevdidi, əzizlədi. Adı hər obada, eldə sevilərək çəkildi.

...-Hikmət Okuyar... Hikmət Okuyar... Hikmət Okuyar! - Egribeldirmi, Kayabaşıdırımı, Çobanlar Çəsmesidirmi, Köprübaşıdırımı, Aşiq Veysəldirmi, babasıdırımı, Birgüldürmü

hər gecə yuxusuna girən, qulağına piçıldayan...

*Nerde erenlerin fermanı nerde?  
Nerde dertlilerin dermanı nerde?  
Duyur sözlerimi namerde, merde...  
Duyur sözlerimi namerde, merde!*

...Və Bizim Hikmet söz verdi; qısı soyuguyla, sazağıyla, tufaniyla, yazı bənzərsiz, ucsuz bucağısız yaşıl çəmənləriylə, zümrüd dağlarıyla, məsmavi səmalarıyla, yayı-payızı buludlu, bol meyvəli bağlarıyla dünyyanın heç bir yerində bənzəri olmayan bu torpaqları dünyaya tanıdacağına söz verdi; Şebinkarahisara, Kerkit vadisinə, Kayabaşına, Çobanlar çeşməsinə, Köprübaşına, Aşiq Veysələ, Birgülə söz verdi...

*...Çözüm türkümüzü dinləsin bir yol,  
Naramızla dağlar inləsin bir yol,  
Sevgi sözümüzdən anlasın bir yol,  
Netice almadan dönmiyeceğim.*

\*\*\*

-Çətin məsələdir, çətin məsələyə toxunursunuz. -Yaqub bəy başını buladı.

-Nəymiş o çətinlik? Bu gözəllikdə torpaq diqqətdən kənardə qalmalıdır? Mənim məqsədim bu torpaqları inkişaf etdirmek, gedişgəlişi asanlaşdırmaq, bu gözəllikləri dünyaya tanıtmırıqdır. Qoy oradakı insanlar dünyaya çıxış alsın. İndiki texnika əsrində çətin işdirimi bu? Sadəcə, diqqət lazımdır, bu torpaqlara ürəyi yanın vətən oğlu lazımdır.

*...Kelkit vadisində titən ocaqlar.  
İçində birikmiş özlemi saklar  
Bizim Hikmet indi netice bekler  
Ben olsam bekletmem "Buyur al "derim.*

-O zaman mən də yoluñ açıq olsun deyirəm! - Yakub bəy gülümsünərək ayağa durdu.

Sanki Hikmet Okuyarın üzərindən ağır bir yük götürüldü. Dərindən nəfəs aldı.

\*\*\*

-Biz şairlərin şeirlərin, Dağların və Çobanların Şairi Bizim Hikməti axtarırıq - qarşidan gələn, üçü də bir-birindən gözəl qızlardan biri Metehandan soruşdu.

-Əvvəlcə tanış olaq. Mən Metehan.

-Mən Birgül.

-Mən Fatimə.

-Mən Xədicə.

-Neynirsiniz onu? - Metehan soruşdu.

-Şeirlərimiz var, əfəndim, oxuyaçağıq ona. Bir də onun şeirlərini dinləyəcəyik - öz dilindən.

-Onu çətin buralarda taparsınız. Tapsanız... tapsanız Eğribel Təpəsindəki Çobanlar Çəsməsi başında taparsınız.

### *Hikmetin deyişleri Bülbülün nefesinde. Dinleyene sözü var, Egribel tepesinde.*

-Eləysə gedək, ləngiməyək.

Kayabaşı, Egribel Təpəsi, Çobanlar Çəsmesi, Sarıcıçək yayLASI tazə-tər çıçəklərlə örtülüb. Hər tərəf gül-çiçəkdir. Çiçəklərin ətri adamı bihuş edir. Hikmət Okuyar Çobanlar Çəsməsinin başında əyləşib. Qəlbi çox kövrəlib, incədən incə olub, bir gül yarıpağı kimi titrəyir. Ətrafına baxınır: bu həmin Çobanlar Çəsməsidirmi?

Ah, zaman bir dəli atlı kimi şütüyüb keçdi yanından. Suların şırıltısı necə də o vaxtı andırır, sanki heç üstündən illər ötməyib, heç dəyişməyib. Ah, bu çöllər, çəmənlər, başı üstündə duran məsmavi səma, şəfəqlər içərisində gülümsəyən gözəl Günəş... - illər onlara heç toxunmayıb. İçindəki məsum qəlbli oğlana da heç nə toxunmayıb. Elə indi də dünyaya o məsum qəlbli, gözəl gözlü oğlanın baxışlarıyla baxır. Hələ də buludların ardıycə qaçmaq, əl uzadıb onlara, mavi səma-

ya toxunmaq istəyi var içində.

-Salam.

-Salam.

-Siz, Bizim Hikmətiniz? Bu, Dağların ve Çobanların Şairi Bizim Hikmet.

Hikmət Okuyar başını qaldırır: qarşısında mavi, səma kimi lacivərd, gözəl gözlü bir qız görür; saçları burma-burma çiyinlərinə dağılıb, yanaqları, qönçə dodaqları Şebingülü rəngindədir.

-Salam. - Qız ona gülümsəyir: təbəssümü eynən Birgülü xatırladır, illər heç toxunmayıb ona. Zaman hər şeyə rəğmən geriyəmi qayıdır?

-Al! - Qız ona bir şebingülü uzadır. Birgülü vaxtilə ona verdiyi şebingülünün eynisidir. Olurmu bu?

-Adın nədir?

-Birgül. Mən sizi tanıyıram, şeirlərinizi şox oxumuşam.

Hikmət Okuyar gülümsünür, mərd çöhrəsi işıqlanır.

-Siz bu dağların oğlusunuz, bu dağları dünyaya tanıtmaq istəyirsiniz, şeirləriniz də elə bu dağlardan bəhs edir, siz bizi sevirsiniz. - Birgül irəli yeriyir.

-Elədir. - İllər ötmüş bu sevgidən heç nə əskilməmişdi. Metehan gülümsünür:

-Ustad, qızlar sizi çox axtarmış. Aradabir şəhərə də döñün.

Onlar əl-ələ verərək qarşidakı zirvəyə doğru irəliləyirlər. Başları üzərində Günəş zərrin şəfəqlərini yayaraq gülümsəyir...

*Çağır gidenleri tut bas bağrına,  
Çağlaşın yeniden o gur sesimiz.  
Umutlar dağlsın yarınlarına...  
Şenlensin köyümüz ve mahallemiz...*

### **Qeyd:**

Türk mətbuatında "Umutlar dağlsın yarınlarına..." başlığı ilə dərc olunan həkayədəki şeirlər Türk Şairi Hikmet Okuyarındır.